



■ **İbrahim İlyaslı**

Yaxın aylarda Kitabevim.az-da düzənlənmiş bir tədbirdə iştirak edirdim. Adətim üzrə, yənə də gənc yazarların yeni nəşr olunan kitabları cərgələnmiş rəfə göz gəzdirdim. Şəhla Aslanın "Qutsal dönüş" kitabına gözüm sataşanda xatırladım ki, bu kitabın bir müddət əvvəl keçirilən təqdimatına dəvətlə olsam da orada iştirak edə bilməmişəm. Kitaba diqqətə baxdığını gərnəc yazar Çinarə Ömrəy kitabı almaq niyyətimi duydu və həmin kitabdan birini çantasından çıxarıb mənə başıqlaşı.

Kitabın müəllifin eyni adlı poviستi və üç hekayesi daxil edilmişdi. Nəşriyyat içinde çalışanlar adətən kitabın bədii tərtibatına və poliqrafik keyfiyyətinə diqqət edərlər. Etiraf edim ki, bu "xəstəlik" məndən də vaz keçməyib. Bu mənada, ilk baxışdan tərtibatını bəyənmədiyim, hətta adındakı "Qutsal" sözünün yanlığını olaraq "Qudsal" yazıldığını duydugum kitabı Bakıdan Sumqayıt dönerkən taksidəcə vəraqlamağa başladım. Yeri gəlməkən, onu da deyim ki, mütlaliədə nəşr eserlərinə, xüsusən də hekaya kitablarına daha çox üstünlük verirəm. Hekayə mənim ən çox sevdiyim janrıdır. Oxumağa kitabda ilk yer alan "Qutsal dönüş" povestindən başladım. Müəllifin dili və təhkisi, eyni zamanda mövzusunu diqqətimi cəlb etdi. Menzil başına çatıncaya qədər 10-15 sehifə oxumaq imkanı qazandım. Amma kitab redaksiyası ilə məşğul olan her kəs kimi bu yerde mən də karandaşsız ötüşə bilmədim. Dil və ya üslub səhvi kimi qəbul etdiyim və ya daha sərrast ifadə edi-

# Şəhla Aslanın "Qutsal dönüş"ü

lə biləcəyini düşündürüm söz, cümlə və ya ifadelerin altını "cizməyə" başladım. Bəzi sehvlerin texniki sehvler ola biləcəyi ehtimalını da nəzəre almaqla özüm üçün qeydlər etdim. Amma povestin süjeti, hadisələrin dinamikliyi məni ardınca çəkib apara bilmədiyinə görə kitab bir müddət yazı masamının üzərində onu oxuyağım günü gözləmeli oldu.

Nəhayət, vaxt tapıb, kitabdakı hekayələri oxumağa başladım. İlk oxuduğum "Qızılqus" hekayəsi məni bərk tutdu və bir oxucu olaraq çox duyğulandırdı. Öz baba və nənəsinin hekayətini qələmə alan gənc yazıcının bu hekayəsi çox uğurlu alınmışdı. Sınnları səksəni adlamış baba və nənənin keçmiş günlərini xatırlamalarının fonunda ucuq bir dağ kəndinin menzəresi və kənd həyatının özəllikləri cəmi beş səhifədən ibarət olan bu hekayədə çox həssaslıqla qələmə alınmışdı. İndilərdə, kəndi və onun insanlarını nəşrə getirən, gələcək nəslə örnek ola bilecek çox ince mətbətlərə toxuna bilən gənc yazarlara çox az halda təsədűf etdiyimdən Şəhlanın bu uğuruna çox sevindim. Bir az da obrazlı desəm, səksən yaşı babası belli qızılıqsu göyde "əlhavası"na vurduğu kimi, Şəhla Aslan da "Qızılqus"unda "quşu gözündən vurmüşdü". Onun Qızılıqsu sözün həqiqi mənasında oxucunun gözləri öündə göye milənə bilecek qədər canlı təsvir edilmişdi.


Sonra kitabda yer alan "Papaq" hekayəsini oxumağa başladım. Öncədən etiraf edim ki, bu hekayə son zamanlarda oxuduğum ən gözəl hekayə kimi yaddaşımı yazıldı. Hekayənin mövzusu kənddən paytaxt Bakıya - aşıqların festivalına gelmiş qocaman bir aşığına başına gələn ehvalatı ehətə edir. Müəllif qəhrəmanını təsvir edincəye qədər insanların mənəviyəti korlanmış şəhər həyatı ilə təbiəti kimi

insanları da saf və yaxşı mənəda sadələvh olan kənd həyatı arasında paraleller aparıb öz qənaətlərini inandırıcı və səmimi bir şəkildə oxucusyla bölüşür. Hadisə şəhərdaxili bir marşrut avtobusunda cərəyan etsə də, yazıçı müasir Azərbaycan cəmiyyətinin özüllərini bütövlükde burada cəm olmuş sürücү və sərnişinlərin timsalında qabarıq şəkildə oxucusuna çatdırı bilir. Hekayənin qəhrəmanı olan buxara papaqlı qocaman aşiq və müəllifin xəyalları şəhər həyatının naqışlıklarına dirəniş göstərən yeganə və təkənmiş təmizlik simvoluna çevirilir. Və əks qütübərin mübarizəsi, men deyərdim ki, müharibəsi başlayır.

Qarənliq var qüvvəsi ilə işığın üzərinə yeriyr. Neticədə İŞIQ get-gedə ölüyür və sönür - onun bələdçi bilib yanınca getirdiyi "porsuq"un fırıldığına və içində mənəviyyatdan əsər-əlamət qalırmamış avtobus sürücüsünün tənəli sözlərinə tab getire bilməyən aşığın ürəyi elə dayanacaqdaca partlayır. Hekayə, aşığın kənarı atılıb qalmış papağına müəllifin ürək göynədən münasibətiyle sonulanır. Mənə elə gelir, gənc yazılıçı hekayəni məhz "Papaq" adlandırmıqla və oxucunun diqqətini bu nöqtəyə yönəltməklə çox həssas və ağırlı bir mətbətə işaret verir.

Kitabın daxil edilmiş üçüncü hekayə - "Cəza" o biri iki hekayə qədər ürəyimə yatmasa da burada da milliyyətçi mövqə, milli təessübkeşlik sərgiləndiyi üçün ayrıca bir nöqtəyi-nəzərdən diqqətəlayiqdir, - deyə düşünürəm.

Şəhlanın hekayələrini oxuyub bəyəndiyim üçün "Qutsal dönüş" povestinin ardınca da oxumağa qərar verdim. Əvvəldə o



qədər də çəkici olmayan povestin süjet xəttində irəlilədikcə baş verən dinamiklik oxucunu ardınca çəkib apara bilirdi. Amma, istənilən halda yənə də düşünürəm ki, müəllif "Qutsal dönüş"ünü azca sixmaqla onu daha oxunaqlı bir "uzun hekayə" şəklində oxucusuna yenidən təqdim edə bilər.

Ümumiyyətlə isə, kitabı oxuyarkən Şəhla Aslanın gənc yazarlar içərisində dərin milli təfəkkür, fərqli düşüncəyə və yazı manerasına malik olduğunu müşahidə etdim. Gələcəkdə onun çox ciddi bir hekayə ustası kimi yetişcəyinə, yaradıcılığında daha qutsal bir irəliləyiş edəcəyinə mənim qətiyyən şübhəm yoxdur.

P.S. Kitabın nəşrində tələskənliyə yol verildiyini və bundan dolayı müəllifin öz əsərlərini kitab çapə gedərkən bir dəha yetərince incələmək imkanının olmadığını sonralar öyrəndim. İstənilən halda, bu məsələdə də bütün gənc yazarlarımızı diqqətli olmağa çağırıram. Kitab nəşr etdirməyin məsuliyyəti ağırdır.

**YAZAR**

**21**